

# Qida təhlükəsizliyi 2015-ci ilin Ümumdünya Sağlamlıq Gününün mövzusudur

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən 7 Aprel—Ümumdünya Sağlamlıq Gününün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən qida təhlükəsizliyi mövzusuna həsr olunması nəzərdə tutulmuşdur.

Qida təhlükəsizliyi dedikdə hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərlə olan bioloji kimyəvi və fiziki təhlükəli faktorlardan azad olunması hesab edilir.

Qida təhlükəsizliyi hər hansı bir qidanın insan, heyvan və ətraf mühüt sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad ol-

masıdır. Qida təhlükəsizliyi—saqlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir.

Təhlükəli qida məhsulunun təhlükəlik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorla ölçülür.

Yuxarıda qeyd olunduğu kimi təhlükəli faktor üç qrupa—bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli faktorlar qurupuna yolu xucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər viruslar və s. mikroorganizmlər; kimyəvi təhlükəli faktorlar qurupuna təbii şe-

kildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq peraparatlarının qalıqları, ətraf mühit çirkəndiriciləri, kimyəvi çirkəndiricilər, allerginlər və s., fiziki təhlükəli faktorlar qrupuna metal qırıntıları, şüxə qırıntıları, işçilərə məxsuz və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və s. daxildir.

Qida təhlükəsizliyinə əməl edilməməsi ildə 2 milyon insanın, əsasən də uşaqların ölümüne səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qidanın tərkibində olan patogen bakteriyaları, viruslar, parazitlər və

ya kimyəvi maddələr diareyadan xərcəngə qədər 200-dən çox xəstəliyin başlıca səbəbi ola bilər.

Qida məhsullarının istehsalı texnologiyasında, paylanmasında, istifadəsində edilən dəyişikliklər, ətraf mühitin dəyişməsi, yeni patogenlərin yaranması, bakterial rezistentlik kimi faktorlar qida təhlükəsizliyi sisteminde yeni problemlər yaradır.

Qlobal ticarət və səfərlərin geniş vüsət alması təhlükəli qidanın beynəlxalq səviyyədə yayılması ehtimalını gücləndirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) hər il ümumdünya informasi-

ya şəbəkəsi vasitəsilə qida təhlükəsizliyi sahəsində yaranan fövqəladə vəziyyətlər barədə ölkələrə xəberdarlıq edirlər.

Qida təhlükəsizliyi ümumi məsuliyyətidir! Ərzaq məhsullarının təhlükəsizliyi—isətəhsal, saxlanma, daşınma, emal, paylanması və idxlə eməliyyatları daxil olmaqla fermer və istehsalçıdan başlayaraq satıcı və istehlakçıya qədər bütün mərhələlərdə təmin olunmalıdır.

2015-ci ilin Ümumdünya Sağlamlıq Günü hökumət sektorlarının, fermerlərin, istehsalçıların, tibb işçilərinin, ərzaq ticarəti və ictimai iaşə müəssisələrində işləyənlərin, həmçinin, istehlakçıların qida təhlükəsizliyinin vacibliyini və hər kəsin bu işdə məsuliyyətinin yüksəldilməsini bir daha xatırladır.

**Atif MƏMMƏDOV,**  
**Qəbələ rayon GEM-nin sanitariya şöbəsinin müdürü.**

## Uşaq folkloru nümunələri: laylalar, oxşamalar

Xalqımızın çox əsrlik şifahi yaradıcılığının bir hissəsi uşaq folkloru təşkil edir. Uşaq folkloru nümunələri ideya, məzmun, forma cəhətdən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla yaranır.

Azerbaycan uşaq folklorunun ən geniş yayılmış nümunələri içərisində laylalar ve oxşamalar xüsusi yer tutur.

Laylalar həzin musiqi sədaları altında oxunan beşik nəğməlidir. Xalq arasında buna nənni nəğmələri də deyilir. Bu nümunələr hələ dil açmamış körpələr üçün ahengdar bir ritmdə oxunur. Cənki bu zaman uşaqlar yalnız hərəkətlərlə “danışırlar”.

**Nərgizi üzüm laylay,  
Yaxama düzüm laylay.  
Sən böyü, mən qocalım,  
Toyunda süzüm laylay.**

Körpələri yuxuya verən söz-dən çox aheng və musiqi sədaları.

Analar dünyaya təzə göz açan körpələrini həzin, çox zaman şux layla deməklə yuxuya verirlər. Laylaların müəllifi analar, qəhrəmanı isə beşikdə uyuyan körpələridir.

**Laylay dedim boyunca,  
Baş yastiğa qoyunca.  
Pardaxlan qızılıgülü  
Bir iyəlyim doyunca...**

Uşaq psixologiyasını, onun daxili aləmini, gələcək tərbiyə yollarını xalq qədər doğru düzgün müəyyənləşdirən bir tərbiyəçi tapmaq çətindir.

Doğma övladına dərin ana məhbəbəti bəsləyən qadın, öz körpəsini yad gözlərə qısqanır,

hər vasitə ilə onu pis nəzərdən qorumağa can atır. Analar həmdə laylalarda beşikdəki körpənin gələcəyi haqqında düşünür, onun boy-a-başa çatmasını özüne xoşbəxtlik bilir.

**Laylay, a balam laylay,  
Alınmaz qalam laylay  
Sənə kəc baxanları,  
Yandırsın nalam laylay.**

Nənni və laylalar yalnız körpəleri yuxuya vermək üçün deyil, həmdə onların estetik tərbiyesi üçün ən təsirli vasitələrdən biridir. Uşaqlarda musiqiye, ədəbiyyata həvəs oyadan, onun bədii zövqünü oxşayan ilk nümunələr, şübhəsiz layla, bayati, mahni və oxşamalardır.

Laylalarda əsasən analar uşaqlara, körpələrə müraciət etdikləri halda, oxşamalarda isə analar tanrıya müraciət edir və bütün arzularını tanrıdan diləyirlər.

**Laylası dərin bala,  
Yuxusu şirin bala.  
Tanrıdan əhdim budur,  
Toyunu görüm bala.**

Laylalar formasına görə oxşamalardan seçilir. Laylalar “laylay” sözü ilə başlayır, bəzən də serin sonunda “lay-lay” sözü təkrar olunur.

**A laylay, gülüm laylay,  
Gülüm, bülbülüm laylay.  
Böyü sənin sayəndə  
Mən də bir gülüm laylay.**

**Atıban tutdum səni,  
Əcəb ovutdum səni.  
Ömür üzdüm, cəfa çəkdim,  
Şükür böyütdüm səni.**

**Balam lay-lay, a lay-lay,  
Gülüm lay-lay, a lay-lay**

Oxşamalar öz mövzu və məqsədləri etibarı ilə laylalara oxşayır.

Oxşamalar nikbin laylalardır. Oxşamaların da müəllifi analarıdır. Burada ana övladının geləcəyi haqqında düşünür, bir sözə oxşamalar anaların gələcək arzu və istəklərindən doğur.

**Bala ürekdir,  
Şirin diləkdir.  
Tanrı onu saxlayar,  
Çünkü bize gərəkdir.**

Uşaq bağçalarında məktəbə-qədər yaşılı uşaqlarla iş apararken laylalar, oxşamalar və bayatılardan çox-çox istifadə olunur. Belə ki, məktəbə-qədər müəssisələrdə keçirilən bütün oyunların, əyləncələrin və məşğələlərin müyyəyen hissəsini də laylalar və oxşamalar teşkil edir.

Səhər uşaqların bağçaya qəbulu zamanı biz hiss etmədən uşaqları əzizləyir və oxşamalarla qarşılıyır və onları evə yola salanda da əzizləyərək sağıllaşıryıq.

Biz məktəbə-qədər tərbiyə müəssisəsi işçiləri hər vaxt tərbiyə etdiyimiz uşaqları əzizləməyi, oxşatmağı və laylalarla tərbiyə etməyi bacarmalıq. Ən başlıcası isə tanrı bizlərə xoş hissəri, analıq hissələrini çox görməsin, uşaqları sevməyə və əzizləməyə bizi-lərdə güc və həvəs olsun. Bu zaman uşaqlarla işimiz uğurlu alınar.

**Əzizim bala gülsün,  
Sevinsin, bala gülsün.  
Görüm səni tez böyü,  
Hamı sevinsin bala.**

**Obalar obanız olsun!  
Bir belə balanız olsun.  
Hamıya beş-beş olsun,  
Qoy bizdə on beş olsun!**

**Natavan ƏFƏNDİYEVA,  
şəhər 3 sayılı körpələr evi-  
uşaq bağçasının müdürü.**

## Yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı

Gənclər və İdman Nazirliyinin təşkilatlığı ilə 01-04 aprel 2015-ci il tarixdə sərbəst güləş üzrə 2001-2002-ci il təvəllüdü yeniyetmələr arasında özəl istəklərindən doğur.

**Bala ürekdir,  
Şirin diləkdir.  
Tanrı onu saxlayar,  
Çünkü bize gərəkdir.**

Uşaq bağçalarında məktəbə-qədər yaşılı uşaqlarla iş apararken laylalar, oxşamalar və bayatılardan çox-çox istifadə olunur. Belə ki, məktəbə-qədər müəssisələrdə keçirilən bütün oyunların, əyləncələrin və məşğələlərin müyyəyen hissəsini də laylalar və oxşamalar teşkil edir.

Səhər uşaqların bağçaya qəbulu zamanı biz hiss etmədən uşaqları əzizləyir və oxşamalarla qarşılıyır və onları evə yola salanda da əzizləyərək sağıllaşıryıq.

Biz məktəbə-qədər tərbiyə müəssisəsi işçiləri hər vaxt tərbiyə etdiyimiz uşaqları əzizləməyi, oxşatmağı və laylalarla tərbiyə etməyi bacarmalıq. Ən başlıcası isə tanrı bizlərə xoş hissəri, analıq hissələrini çox görməsin, uşaqları sevməyə və əzizləməyə bizi-lərdə güc və həvəs olsun. Bu zaman uşaqlarla işimiz uğurlu alınar.

**Əzizim bala gülsün,  
Sevinsin, bala gülsün.  
Görüm səni tez böyü,  
Hamı sevinsin bala.**

**Obalar obanız olsun!  
Bir belə balanız olsun.  
Hamıya beş-beş olsun,  
Qoy bizdə on beş olsun!**

**Natavan ƏFƏNDİYEVA,  
şəhər 3 sayılı körpələr evi-  
uşaq bağçasının müdürü.**

mərəli istifadə edilməsindən ibarətdir.

Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar



nin zona yarışları keçilmişdir.

Yarışın keçirilməsində məqsəd respublika-da sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi, yeniyetmələrə sahələrinin artırılması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən sə-

şəksi xarakter daşıyır. Ölkə birinciliyinin zona mərəli istifadə edilməsindən ibarətdir.

Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar

M. SƏFERÇİNOV, gənclər və idman idarəsinin baş aparıcı məsləhətçisi. Foto S. Umuyevindir.